

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Humanitar Kolleci

Təsdiq edirəm:
Tədris işləri üzrə direktor müavini:
_____ İ.Əyyubova
" " " **Fevral** " 2020-ci il

Fənn sillabusu

İxtisas: Kitabxana-informasiya təminatı
Şöbə: Pedaqoji
Fənn Birləşmə komissiyası: İqtisadiyyat və İdarəetmə

I. Fənn haqqında məlumat:

Fənnin adı: Ümumi biblioqrafiyaşünaslıq (Proqram: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.02.2015-ci il tarixli 250 sayılı əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir.)

Kurs: IIÇ

Kodu: İPF-B 08

Tədris ili: (2019-2020ci tədris ili) Semestr: yaz

Tədris yükü: cəmi: 90 saat, (Auditoriya saati) - (60 saat mühazirə, 30 saat məşğələ)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N:217,

Saat 12¹⁰-17¹⁵

II.Müəllim haqqında məlumat:

Adı: Validə, **Soyadı:** Məmmədova. **elmi dərəcəsi və elmi adı:**

Məsləhət günləri və saati:

FBK-nın ünvanı: Lənkəran ş. Ş,Axundov 31

III.Tövsiyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:

Əsas

1. Kitabxana işi haqqında Qanun // Kitabxanaşünaslıq və biblioqrafiya:elmi-nəzəri və təcrübi jurnal. 1999. - №1. S.3-16.
2. Əliyev Z.H Ümumi biblioqrafiyaşünaslıq.- B., 2001.-144.

3. Əliyev Z.H Azərbaycan biblioqrafiyasının tarixi.-B., 2007.- 186 səh.
4. İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının biblioqrafiyası.- B.: Mütərcim, 2003.-112 səh.
- 5.Стандарты по библиотечному делу и библиографии.-М.,1985.-С.16.
- 6.Kitabxana işçisinin məlumat kitabı.-B., 1986.-288 səh.
7. Xələfov A.A Kitabxanaşünaslığa giriş. 3 hissədə.- B., 2001.
8. "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi, nəzəri, təcrübi jurnal.- 2016- N1.-s.69-80.
9. "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi, nəzəri, təcrübi jurnal.- 2016.- N2.-s.86-93.
10. "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi, nəzəri, təcrübi jurnal.- 2015.- IV1.-s.101-107.
11. "Kitabxanaşünaslıq və informasiya" elmi, təcrübi jurnal.- 2014- N1.-s.72-85.
12. "Kitabxanaşünaslıq və informasiya" elmi, təcrübi jurnal.- 2010.- N3.-s.34-91
13. Mühazirələr.
14. İnternet resursları.

Əlavə

15. Azərbaycanda nəşriyyat işi.- B., 2000,-s.57-68.

16. Qurbanov C. Elektron kataloq.-B.,2005,. s.-323

IV. Fənnin təsviri:

“Ümumi bibliografiyaşünaslıq” fənni bibliografiyaya aid olan nəzəri məsələləri öyrənir. Bu fənn bibliografiyanın ümumi nəzəriyyəsinin əsas anlayışı olan bibliografik informasiya haqqında, bibliografiyanın içtimai hadisə kimi mahiyyəti və əhəmiyyəti, onun inkişafı və fəaliyyət göstərməsi qanunauyğunluqları, ümumbəşəri prinsipləri, fərqli xüsusiyyətləri, çoxcəhətli quruluşu və qarışıq bilik sahələri sistemində yeri haqqında təsəvvür əldə edə bilirlər.

V. Fənnin məqsədi:

“Ümumi bibliografiyaşünaslıq” kursunun tədrisi, kitabxanaçı kadrların müxtəlif oxuculara müasir, milli tələblər və beynəlxalq standartlar səviyyəsində bibliografik xidmət göstərməyi bacaran peşəkar bibliograf kimi hazırlanmalarını təmin edir. Bütün bibliografik fənnlərin nəzəri bazası olan bu fənn bibliografik peşə hazırlığının nəzəri səviyyəsini yüksəltmək, onun qabaqcıl kitabxana bibliografiya elmi və təcrübəsi ilə əlaqəsini möhkəmləndirmək məqsədini güdür.

VI. Davamiyyətə verilən tələblər:

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%- nə 1 bal çıxılır; Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fənnin imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.

VII. Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə, 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 20 bal kollektivlərə görə, 10 bal dərslərə davamiyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzusunun mətnini tam açə bilir.

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir

-6 bal- tələbənin cavabı əsasən düzgündür.

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

-3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;

-1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal- əla (A)

81-90 bal-çox yaxşı (B)

71-80 bal- yaxşı (C)

61-70 bal- kafi (D)

51-60 bal –qənaətbəxş (E)

51-baldan aşağı- qeyri-kafi (F)

Davranış qaydalarının pozulması: Tələbə Kollecın daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

VIII. Təqvim mövzu planı: Mühazirə: 60saat, seminar 30 saat Cəmi:90 saat

N	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzularının məzmunu	Saat		Tarix
		3	4	
1	2	müh	məş	
	Mühazirə mövzuları			
1.	Mövzu № 1. “Ümumi biblioqrafiyaşünaslıq kursunun nəzəri əsasları. Plan: 1. Biblioqrafiya anlayışı. 2. Biblioqrafiya elmi haqqında dövlət standartları. 3. Biblioqrafiya termini və onun çoxmənalılığı. Mənbə: [1,2,6]	2		
2.	Mövzu №2. Sənəd kommunikasiyaları sistemi və biblioqrafiya Plan: 1. Sənəd anlayışı. İnformasiya tələbatçısı 2. Sənəd tələbatçı sistemi. 3. Sənəd kommunikasiya sistemi Mənbə: [1,2,3]	2	2	
3.	Mövzu№ 3. Sənəd kommunikasiyaları sistemində informasiya maneələri Plan: 1.İnformasiya maneələrini meydana gətirən səbəblər 2. İnformasiya maneələri və onların qruplaşdırılması Mənbə: [2,6,7]	2		
4.	Mövzu № 4. Biblioqrafik informasiyanın mövcudluq formaları Plan: 1. Biblioqrafik çatdırma . Biblioqrafik yazı. 2. Biblioqrafik təsvir Mənbə: [1,2,8]	2	2	
5.	Mövzu№ 5. Biblioqrafik vəsaitlər , onların formaları və janrları Plan: 1. Biblioqrafik vəsaitlərin formalarına görə növləri 2. Biblioqrafik vəsaitlərin tipləri 3. Biblioqrafik vəsaitlərin janrları Mənbə: [2,4,5]	2		
6.	Mövzu№ 6. Biblioqrafik informasiyanın əsas ictimai funksiyaları Plan: 1.Biblioqrafik informasiyanın ikitərəfliliyi. 2. Biblioqrafikinformasiyanın axtarış funksiyası 3. Biblioqrafik informasiyanın kommunikativ funksiyası 4 Biblioqrafik informasiyanın qiymətləndirmə funksiyası Mənbə: [2,4,12]	2	2	
7.	Mövzu№ 7. Biblioqrafik informasiyanın funksional mahiyyət quruluşu Plan: 1.Funksional quruluşun genetik əsasları 2.Funksional məntiqi quruluş. Mənbə: [2,9]	2	2	
8.	Mövzu№ 8. Biblioqrafik informasiyanın keyfiyyətləri Plan: 1. Biblioqrafik informasiyanın ikinciliyi 2. Biblioqrafik informasiyanın xəbərvermə və modelləşdirmə keyfiyyəti	2		

	3. Biblioqrafik informasiyanın ikitərəfliliyi və daxili mütəşəkkilliyi Mənbə: [2,8,14]			
9.	Mövzu№ 9. Biblioqrafik fəaliyyəti sahəsinin meydana gəlməsi və inkişafı Plan: 1. Biblioqrafiya fəaliyyət sahəsidir 2. Biblioqrafik fəaliyyətə dövlət standartlarında verilən təriflər 3. Biblioqrafik informasiyanın iki əsas quruluş səviyyəsi Mənbə: [2,6,13]	2		
10.	Mövzu№ 10. Biblioqrafik fəaliyyətin komponent quruluşu Plan: 1. Biblioqrafik fəaliyyətin əsas komponentləri 2. Biblioqrafik fəaliyyətin məqsədi və subyektləri 3. Biblioqrafik fəaliyyətin obyektləri Mənbə: [2,11]	2	2	
11.	Mövzu№ 11. Biblioqrafik fəaliyyət prosesləri Plan: 1. Sənədlərin biblioqrafiyalaşdırılması 2. Biblioqrafik xidmət prosesinin mahiyyəti Mənbə: [2,6,11]	2		
12.	Mövzu№ 12. Biblioqrafiyalaşdırma prosesinin mərhələləri Plan: 1. Biblioqrafiyalaşdırmanın hazırlıq mərhələsi 2. Biblioqrafiyalaşdırmanın analitik mərhələsi 3. Biblioqrafiyalaşdırmanın sintez mərhələsi 4. Biblioqrafiyalaşdırmanın yekun mərhələsi Mənbə: [2,6,10]	2	2	
13.	Mövzu№ 13. Biblioqrafik xidmət və onun formaları Plan: 1. Soraq biblioqrafiya xidməti 2. Biblioqrafik arayışlar 3. Biblioqrafik informasiyavermə xidməti Mənbə: [2,6,9]	2		
14.	Mövzu№ 14. Biblioqrafik fəaliyyət vasitələri Plan: 1. Biblioqrafik fəaliyyətin metodikası 2. Biblioqrafik fəaliyyətin nəticəsi 3. Biblioqrafik məhsul Mənbə: [2,6,7]	2	2	
15.	Mövzu№ 15. Biblioqrafiyanın növ təsnifatı Plan: 1. Biblioqrafiyanın təşkilatı bölmələri 2. Biblioqrafiyanın ictimai istiqamətinə görə təsnifləşdirilməsi Mənbə: [2,5]	2		
16.	Mövzu№ 16. Biblioqrafiyanın funksional məqsəd və xronoloji əlamətinə görə növləri Plan: 1. Cari biblioqrafiya 2. Retrospektiv biblioqrafiya 3. Perspektiv biblioqrafiya Mənbə: [2,3,13]	2	2	

17.	<p>Mövzu№ 17. Biblioqrafiyanın sənədlərin forma və məzmununa görə növləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Universal və sahəvi biblioqrafiya 2. Kompleks biblioqrafiya. Şəxsi biblioqrafiya 3. Dıyaqşunaslıq və ölkəşunaslıq biblioqrafiyası <p>Mənbə: [2,3,4]</p>	2		
18.	<p>Mövzu№ 18. Biblioqrafiyanın biblioqrafiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Biblioqrafiya və sənəd- tələbatçı sistemi 2. Biblioqrafiyanın biblioqrafiyasının növ təsnifatı <p>Mənbə: [2,4,15]</p>	2	2	
19.	<p>Mövzu№ 19. Biblioqrafiyaşunaslıq və onun quruluşu</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Biblioqrafiyaşunaslığın daxili quruluşunun iki əsas istiqamətləri 2. Biblioqrafiyaşunaslığın öyrənmə obyektləri <p>Mənbə: [2,6,7]</p>	2		
20.	<p>Mövzu№ 20. . Biblioqrafiyaşunaslığın tərkib hissələri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Biblioqrafiyanın nəzəriyyəsi 2. Biblioqrafiyanın tarixi 3. Biblioqrafiyanın təşkili 4. Biblioqrafiyanın metodikası <p>Mənbə: [2,5,11]</p>	2	2	
21.	<p>Mövzu№ 21. Biblioqrafiyaşunaslıq yaxın bilik sahələri sistemində</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Biblioqrafiya və kitabxana işi 2. Biblioqrafiya və elmi informasiya 3. Biblioqrafiya və kitabçılıq işi <p>Mənbə: [2,10,14]</p>	2		
22.	<p>Mövzu№ 22. Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Biblioqrafik fəaliyyətin tarixi ənənələri 2. Qədim Şumerdə və Qədim Misir kitabxanalarında biblioqrafik mənbələr 3. Avropada ilk biblioqrafik informasiya vasitələri <p>Mənbə: [2,13,14]</p>	2	2	
23.	<p>Mövzu№ 23. . Biblioqrafik fəaliyyət müasir mərhələdə</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Kitab palatası və onun funksiyaları 2. Umumi biblioqrafiya müasir mərhələdə 3. Xüsusi biblioqrafiya müasir mərhələdə <p>Mənbə: [2,7,9,10]</p>	2		
24.	<p>Mövzu№ 24. Biblioqrafiya elmi-texniki tərəqqiyə xidmətdə</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Elmi- texniki fəaliyyətin biblioqrafik təminatı 2. Cari elmi – köməkçi biblioqrafiyanın səviyyələri 3. Azərbaycanda elmi- köməkçi biblioqrafik fəaliyyətinin əsas mərkəzləri <p>Mənbə: [2,8]</p>	2		2

25.	Mövzu№ 25. Tövsiyə bibliografiyası Plan: 1. Tövsiyə bibliografiyasının vəzifələri 2. Azərbaycanda tövsiyə bibliografik fəaliyyətin mərkəzləri Mənbə: [2,3,6]	2		
26.	Mövzu№ 26. Biblioqrafiya sahəsində elmi –tədqiqat işləri Plan: 1.Elmi –tədqiqat işlərinin mövzu istiqaməti 2. Tövsiyə bibliografiyası sahəsində elmi tədqiqat işləri 3. Azərbaycanda biblioqrafiya sahəsində elmi-tədqiqat işləri Mənbə: [2,9,14]	2	2	
27.	Mövzu№ 27. Qeyri müstəqil informasiya mənbələri Plan: 1. Qeyri müstəqil informasiya mənbələrinin növləri 2. Kitabıçərisi, kitabarası, məqaləiçərisi, jurnalıçərisi və qəzetiçərisi informasiya mənbələri Mənbə: [2,3,7]	2		
28.	Mövzu№ 28. Biblioqrafik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Plan: 1. Beynəlxalq biblioqrafik təşkilatlar 2. Beynəlxalq biblioqrafik təşkilatların biblioqrafiya elmi ilə bağlı proqramları Mənbə: [2,7,8,12]	2	2	
29.	Mövzu№ 29. Azərbaycan kitabxanalarının Beynəlxalq biblioqrafik təşkilatları Plan: 1. Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin fəaliyyəti 2.Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının fəaliyyəti 3.Gələcəyin Kitabxanası İctimai Birliyinin fəaliyyəti Mənbə: [2,3,12,14,15]	2		
30.	Mövzu№ 30. Biblioqrafik təminatda yeni informasiya texnologiyalarının əhəmiyyəti. Plan: 1. Kitabxana texnologiya proseslərinin avtomatlaşdırılması sistemləri 2.Elektron katloqların yaranması və dünya internet sisteminə qoşulması. 3. Biblioqrafik informasiya mübadiləsində internetin rolu Mənbə: [7,8,14,16]	2	2	
Cəmi: 90		60	30	

IX. Sərbəst işin mövzuları:

1. “Ümumi biblioqrafiaşünaslıq kursunun nəzəri əsasları.
2. Sənəd kommunikasiyaları sistemi və biblioqrafia
3. Sənəd kommunikasiyaları sistemində informasiya mənbələri
4. Biblioqrafik informasiyanın mövcudluq formaları
5. Biblioqrafik vəsaitlər , onların formaları və janrları
6. Biblioqrafik informasiyanın əsas ictimai funksiyaları
7. Biblioqrafik informasiyanın əsas ictimai funksiyaları
8. Biblioqrafik informasiyanın funksional mahiyyət quruluşu
9. Biblioqrafik fəaliyyəti sahəsinin meydana gəlməsi və inkişafı
10. Biblioqrafik fəaliyyətin komponent quruluşu
11. Biblioqrafik fəaliyyət prosesləri
12. Biblioqrafialaşdırma prosesinin mərhələləri
13. Biblioqrafik xidmət və onun formaları
14. . Biblioqrafik fəaliyyət vasitələri
15. Biblioqrafiyanın növ təsnifatı
16. Biblioqrafiyanın funksional məqsəd və xronoloji əlamətinə görə biblioqrafiyanın növləri
17. Biblioqrafiyanın sənədlərin forma və məzmununa görə növləri
18. Biblioqrafiyanın biblioqrafiyası
19. Biblioqrafiaşünaslıq və onun quruluşu
20. Biblioqrafiaşünaslığın tərkib hissələri
21. Biblioqrafiaşünaslıq yaxın bilik sahələri sistemində
22. Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı
23. Biblioqrafik fəaliyyət müasir mərhələdə
24. Biblioqrafia elmi-texniki tərəqqiyə xidmətdə
25. Tövsiyə biblioqrafiyası
26. Biblioqrafia sahəsində elmi –tədqiqat işləri
27. Qeyri müstəqil informasiya mənbələri
28. Biblioqrafik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq
29. Azərbaycan kitabxanalarının Beynəlxalq biblioqrafik təşkilatları
30. Biblioqrafik təminatda yeni informasiya texnologiyalarının əhəmiyyəti

X. Kollokvium 1

1. Biblioqrafia anlayışı.
2. Biblioqrafia elmi haqqında dövlət standartları.
3. Biblioqrafia termini və onun çoxmənalılığı
4. Sənəd kommunikasiyaları sistemində informasiya mənbələri
5. Biblioqrafik informasiyanın mövcudluq formaları
6. Biblioqrafik vəsaitlər , onların formaları və janrları
7. Biblioqrafik vəsaitlərin formalarına görə növləri
8. Biblioqrafik informasiyanın əsas ictimai funksiyaları
9. Sənədlərin biblioqrafialaşdırılması
10. Biblioqrafik xidmət prosesinin mahiyyəti
11. Biblioqrafik xidmət və onun formaları
12. Biblioqrafik arayışlar

Kollokvium 2

1. Biblioqrafiyanın növ təsnifatı
2. Biblioqrafiyanın ictimai istiqamətinə görə təsnifləşdirilməsi.
3. Biblioqrafiyanın funksional məqsəd və xronoloji əlamətinə görə növləri
4. Biblioqrafiyanın sənədlərin forma və məzmununa görə növləri
5. Biblioqrafiyaşunaslıq və onun quruluşu
6. Biblioqrafiyaşunaslığın tərkib hissələri.
7. Biblioqrafiyaşunaslıq yaxın bilik sahələri sistemində
8. Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı
9. Biblioqrafik fəaliyyətin tarixi ənənələri
10. Biblioqrafik fəaliyyət müasir mərhələdə
11. Cari elmi – köməkçi biblioqrafiyanın səviyyələri
12. Tösiyə biblioqrafiyası

XI. İmtahan sualları

- 1 Biblioqrafiya anlayışı.
2. Biblioqrafiya elmi haqqında dövlət standartları.
3. Biblioqrafiya termini və onun çoxmənalılığı
4. Sənəd anlayışı. İnformasiya tələbatçısı
5. Sənəd kommunikasiyaları sistemində informasiya maneələri
6. İnformasiya maneələrini meydana gətirən səbəb
7. Biblioqrafik informasiyanın mövcudluq formaları
8. Biblioqrafik vəsaitlər, onların formaları və janrları
9. Biblioqrafik vəsaitlərin formalarına görə növləri
10. Biblioqrafik vəsaitlərin tipləri və janrları.
11. Biblioqrafik informasiyanın əsas ictimai funksiyaları
12. Biblioqrafik fəaliyyətin komponent quruluşu
13. Biblioqrafik fəaliyyət prosesləri
14. Sənədlərin biblioqrafialaşdırılması
15. Biblioqrafik xidmət prosesinin mahiyyəti
16. Biblioqrafialaşdırma prosesinin mərhələləri
17. Biblioqrafik xidmət və onun formaları
18. Soraq biblioqrafiya xidməti
19. Biblioqrafik arayışlar
20. Biblioqrafik informasiyavermə xidməti
21. Biblioqrafik fəaliyyət vasitələri
22. Biblioqrafiyanın növ təsnifatı
23. Biblioqrafiyanın ictimai istiqamətinə görə təsnifləşdirilməsi.
24. Biblioqrafiyanın funksional məqsəd və xronoloji əlamətinə görə növləri
25. Biblioqrafiyanın sənədlərin forma və məzmununa görə növləri
26. Biblioqrafiyanın biblioqrafiyası
27. Biblioqrafiyaşunaslıq və onun quruluşu
28. Biblioqrafiyaşunaslığın tərkib hissələri.
29. Biblioqrafiyaşunaslıq yaxın bilik sahələri sistemində
30. Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı
31. Biblioqrafik fəaliyyətin tarixi ənənələri
32. Qədim Şumerdə və Qədim Misir kitabxanalarında biblioqrafik mənbələr
33. Avropada ilk biblioqrafik informasiya vasitələri
34. Biblioqrafik fəaliyyət müasir mərhələdə
35. Biblioqrafiya elmi-texniki tərəqqiyə xidmətdə
36. Cari elmi – köməkçi biblioqrafiyanın səviyyələri
37. Azərbaycanda elmi- köməkçi biblioqrafik fəaliyyətinin əsas mərkəzləri
38. Tövsiyə biblioqrafiyası
39. Azərbaycanda tövsiyə biblioqrafik fəaliyyətinin mərkəzləri

40. Biblioqrafiya sahəsində elmi –tədqiqat işləri
41. Qeyri müstəqil informasiya mənbələri.
42. Kitabçərisi, kitabarası məqaləçiçərsi jurnalıçərisi və qəzetiçərisi informasiya mənbələri
- 43 . Biblioqrafik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq
- 44 . Beynəlxalq biblioqrafik təşkilatlar
- 45 . Beynəlxalq biblioqrafik təşkilatların biblioqrafiya elmi ilə bağlı proqramları
46. Biblioqrafik təminatda yeni informasiya texnologiyalarının əhəmiyyəti.
- 47 . Kitabxana texnologiya proseslərinin avtomatlaşdırılması sistemləri.
- 48 . Biblioqrafik informasiya mübadiləsində internetin rolu
49. Azərbaycan kitabxanalarının Beynəlxalq biblioqrafik təşkilatları
50. Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının fəaliyyəti

XII. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisi nəticəsində tələbələr biblioqrafik informasiyanın nəzəri əsaslarını, biblioqrafiyanın fəaliyyət sahəsi kimi tərifini, biblioqrafiyaşünaslıq və onun quruluşunu, biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafını öyrənirlər. Fənni mənimsəyən hər bir tələbə həmçinin biblioqrafiyalaşdırma və onun mərhələlərini, biblioqrafik göstəricilər və vəsaitlərin növlərini, onları tərtib etmək qaydalarını öyrənirlər.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

“Ümumi biblioqrafiyaşünaslıq”fənninin sillabusu “Kitabxana – informasiya təminatı” ixtisasının tədris planı və “Ümumi biblioqrafiyaşünaslıq” fənn proqramı əsasında tərtib edilmişdir.

Sillabus « 06 fevral 2020-ci il tarixdə (Protokol № 6) FBK-da müzakirə edilərək, bəyənilmişdir.

Fənn müəllimi:

V.Məmmədova

FBK sədri:

Q.Şükürova